

**Tələbə həndbolçularda məşqin ilkin dövrlərində sürət-güç qabiliyyətlərinin tullanma tapşırıqlarının köməyi ilə inkişafı**

Hökümə Məmmədova,  
Azərbaycan Dövlət Bədən Tərbiyi və  
İdmən Akademiyasının magistrantı  
[mamadova.hokuma@gmail.com](mailto:mamadova.hokuma@gmail.com)

**Rəyçi:** Səadət Əliyev,  
pedaqoqika üzrə fəlsəfə doktoru, dosent,  
İsgəndər Əsgərov,  
pedaqoqika üzrə fəlsəfə doktoru, dosent.

Tələbə həndbolçuların yarıfəaliyyəti texniki fəndlərin icrası ilə bağlı olur, hücum və müdafiənin hayata keçirilməsində, əsasən, tullanmalardan istifadə edirlər. Bu da onlarda stirat-qüvvə qabiliyyətlərinin yüksək səviyyədə inkişafını tələb edir. Bununla əlaqədar olaraq, həndbolda yeni başlayan tələbə idmançılarında fiziki hazırlığın vacib hissəsi kimi sürət-qüvvə xarakterli tullanma hazırlığının məsqi təşkil edilməlidir. Bu problemə həllini məşqlərdə tullanma-hərəki tapşırıqlardan istifadə etməkədən əlavə etmək mümkündür.

**Açar sözlər:** fiziki tərbiya, tələbələr, əsas şöbələr, yeni məşqə başlayan həndbolçular, hərəki (məsq) tullanma tapşırıqları, sürət-güç hazırlığı

**Ключевые слова:** физическое воспитание, студенты, основные отделения, начинаяющие гандболисты, двигательные (тренировочные) задания в прыжках, скорость – силовая подготовка

**Key words:** Physical health, children of schoolage, mode of life, physical actions, energetic

relaxation, day routine, lack of action, diet, health of organism.

Məlum olduğu kimi, tələbə həndbolçuların bir çox yarıfəaliyyəti müdafiə və hücum taktikasının icra olunması üçün əsasən, tullanma harakəti texniki tapşırıqlarının icrası ilə sıx bağlı olub, oyuncuların yüksək sürət-güç qabiliyyətlərinin inkişafını tələb edir (Гарячев Г.Г., 1914). Tələbə həndbolçular ali məktəbdə oxuduqları müddətə kursdan kursa keçərkən onların

yarıfərəbəsi ümumi şəkildə artır, oyun fəaliyyəti yüksəlir, tullanmaların icra texnikası təkmilləşir. Bununla əlaqədar olaraq, həndbolda yeni məşqəl olmağa başlayan tələbələrdə tullanma hazırlığını daha da təkmilləşdirmək üçün onlarda sürət-güç qabiliyyətinin səmərəli inkişaf etdiriləmisi aktual bir problem kimi hallini gözləməkdədir (Ратников А.А., 2006; Рыбаков Г.П., 2004).

Bu masalənin həlli hərəki (məsq) tapşırıqlarından istifadə etməklə mümkün ola bilər. Bunun üçün mövcud həndbold bazasında hayata keçirilən fiziki tərbiyə formasının strukturuna daxil edilərək hayata keçirilməlidir. Belə ki, ənənəvi olaraq tətbiq olunan hərəki aktivliklə tələbələrin fiziki tərbiyəsinin pedaqoji texnologiyasında çox da effektivliyə malik olmur. Beləliklə, təlim prosesinin təşkilinə əsasında duran forması kimi hərəki (məsq) tapşırıqların sistemini durdugunu etiraf etmək lazımdır (Германов Т.Н., 2011). Həndbolçuların oyun təcrübəsində sürət-güç qabiliyyətlərinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi ilə bağlı vəzifələrin həll olunmasında tullanma hərəki tapşırıqlardan istifadə

olunması daha effektiv nəticələrin alınmasına kömək etmiş olar.

Tədqiqatın metodları. Tədqiqat işində zaman və dinamik xarakteristikalarə nəzarət üçün ölçü stendində istifadə olunmuşdur, onun köməyi ilə tullanma və qışş şəraitlərində dayaq qüvvəsinin göstəriciləri haqqında sərthi məlumatların əldə olunması həyata keçirilmişdir. Bu kontakt ölçü sistemi aşağıdakıları təyin etməyə imkan verir:

- 1) Dayaq müddəti (t dayaq), saniyələrlə ölçülür, bədənin dayaqla qarşılıqlı tasiri zamanı qeyd olunur;
- 2) Uçus müddəti (t), saniyələrlə ölçülür, bədənin dayaqsız şəraitdə olmasının vaxtını qeyd edir;
- 3) Tullanmanın hündürlüyü (h) metrlərlə (m) ifadə edir, aşağıdakı düsturla hesablanır:  $h = \frac{gt^2}{2}$
- 4) İtləmənin şiddətinə perpendikulyar istiqamətdə təyin edir (N-İtləmə), vətərlər ölçülür və aşağıdakı düsturla hesablanır:  

$$N\text{-İtləmə} = \frac{A}{t} = \frac{mgh}{t \text{ itləmə}}$$

burada, m – bədən kütləsi (kg), g – sərbəst düşmə tacili (m/san<sup>2</sup>), h – tullanmanın hündürlüyü (m), t – uçusun vaxtı (san).

Tədqiqatda bəzi daha çox icra olunan tullanmanın hündürlüyünün idmançının bədən kütləsindən və morfoloji xarakteristikasından asılı olmayaraq göstəricisi maraqlandırğından yuxarıdakı düsturdan (mg) kənarlaşdırılır. Bunun sayəsində alınan ölçü bədən kütləsini nazərə almadan müqayisə aparmaga kömək etmişdir. Qisa müddətli itələmə zamanı tullanmanın ölçüsünün böyük hündürlüyü yüksək itələmə şiddətinin nümayiş olunmasına öks etdirməsi fərəz edilir. Hesablamada istifadə olunan düsturun son variantını aşağıdakı kimi ifadə etmək olar:

$$N_{\text{itələmə}} = \frac{h}{t_{\text{itələmə}}}$$

Dayaq qüvvəsinin parametrlərini aşkarlamaq üçün tədqiqatlara 7 nəfər dəracəli handbolçu cəlb olunmuşdur. Onlar Azərbaycan Dövlət Bədən Tərbiyəsi və idman

Akademiyasının yığma komandasının tərkibinə cəlb olunlardır.

Alman nəticələr. Tədqiqatlarda dəracəli tələbə handbolçular iştirak etmiş və bu zaman, əsasən, məşqlərin elmi əsaslarla qurulması vəzifəsinin həllinə cəhd olumuşdur. Eksperimentlərin gedisində icra olunan tullanma tapşırıqları yarışlarda hərəki aktivlikdə daha çox rast gəlinən tullanmalara oxşar olmuş, onların məşq olunmasına xüsusi diqqət yönəldilmişdir. Eksperimentlərdə cələ hərəki tapşırıqlar seçilmişdir ki, onların ilkən mərhələdə dinamik göstəricilərə birdəfəlik təsiri xeyli yüksək olmuşdur (itələmənin şiddəti). Alman nəticələr cədvəl 1 və 2-də özəksini tapmışdır.

Cədvəl № 1.  
Tullanma hərəkətlərin icrası zamanı handbolçuların dayaq qüvvəsinin dinamik və kinematik xarakteristikası ( $x \pm \sigma$ ,  $n = 7$ )

Yarış hərəkətlərinin strukturuna xaxın tullanma hərəkətlərinin tərkibi	Dayaq qüvvəsinin xarakteristikası			
	Dayağın vaxtı $t_{\text{day}}$ saniyə	Ucuş vaxtı $t_{\text{fıq}}$ saniyə	Tullanmanın hündürlüyü $h$ , metr	İtələmənin şiddəti $N_{\text{fv}}$
Bir-üç addim qaçaraq tullanmanın iki və daha yüksək göstəricisi	0.326± 0.016	0.560± 0.028	0.62± 0.04	1.90± 0.093
Bir-iki addim qaçaraq icra olunan tullanmanın ən yüksək göstəricisi	0.299± 0.017	0.672± 0.034	0.73± 0.04	2.44± 0.122
Üç-beg addimdan sonra icra olunan tullanmanın ən yüksək bir göstəricisi	0.287± 0.018	0.735±0.037	0.78± 0.05	2.71± 0.136
Tullanaraq müxtalif texniki vəziyyətlərdən topu atmaq, hadəfə qədər olaq, məsafə və qapış addımlarının sayı	0.307± 0.016	0.642± 0.039	0.70± 0.04	2.28± 0.104
Bir ayaqla tullanaraq topu atıldıqdan sonra iki ayaq üzərində eniş zamanı	0.303± 0.019	0.590± 0.041	0.57± 0.04	1.88± 0.085
Yerində tullanaraq topu iki əllə tutmaq	0.445± 0.022	0.411± 0.035	0.37± 0.05	0.83± 0.042
Yerində hündürlüyü tullanıb fırlanaraq topun ötürülməsi	0.495± 0.034	0.388± 0.033	0.32± 0.05	0.65± 0.033
Tullanaraq əllər yuxarı olmaqla topun iki əllə bloklasdırılması	0.475± 0.029	0.441± 0.033	0.35± 0.05	0.74± 0.037
Tullanaraq topun atılması zamanı ələ keçirilməsi	0.465± 0.032	0.433± 0.034	0.27± 0.04	0.58± 0.029
Topun dəf olunması zamanı əna tərəf yerindən tullanma	0.505± 0.44	0.421± 0.035	0.23± 0.004	0.46± 0.025
Topun qapıcı tərəfindən saxlanılması, irəli sıxılma	0.485± 0.041	0.397± 0.035	0.26± 0.03	0.54± 0.027

**Cədvəl 2**  
**Ümumi hazırlıq istiqaməti tullanma hərəki tapşırıqlarının icrası zamanı  
 dayaq qüvvəsinin dinamik və kinematik xarakteristikası ( $x \pm s$ ), ( $n = 7$ )**

<b>Ümumi hazırlayıçı      hərəki tapşırıq malik      tullanma hərəkətlərinin      tərkibi</b>	<b>Dayaq qüvvəsinin xarakteristikası</b>			
	<b>Dayağın      müddəti,  <math>t_{day}</math> saniyə</b>	<b>Uçusun      müddəti  <math>t_{fay}</math>      saniyə</b>	<b>Tullanmanın      hündürülüyü  <math>h</math>, metr</b>	<b>İtəlmənin      şiddəti  <math>N_{fv}</math></b>
Yüksək hündürüyü tullanmaq	0.282± 0.018	0.568± 0.029	0.50± 0.04	1.77± 0.095
Qaçaraq bir-beş dəfə təkanla yuxarı tullanmaq		0.276± 0.016	0.518± 0.030	0.38± 0.02
Dəfələrə hoppanaraq beş dəfəyə qədər təkanla hündürüyü tullanmaq	0.290± 0.017	0.471± 0.034	0.35± 0.02	1.17± 0.056
On dəfəyə qədər hoppanaraq hündürüyü tullanmaq	0.385± 0.018	0.441± 0.032	0.22± 0.02	0.57± 0.034
Manecələri (baryerləri) dəf etməklə hündürüyü tullanmaq	0.471± 0.028	0.420± 0.031	0.65± 0.04	1.38± 0.085
10-30 metr məsafəyə sürətlə qaçışdan sonra tullanmaq	0.415± 0.026	0.411± 0.034	0.20± 0.02	0.48± 0.085
1, 2, 3 addim qaçaraq yuxarı tullanmaq	0.511± 0.31	0.455± 0.036	0.42± 0.03	0.82± 0.035
Yüksəkliklərdə, dağlarda, qumda və pilləkəndə tullanmaq	0.522± 0.35	0.337± 0.036	0.25± 0.02	0.48± 0.037
16 kq çəki daşları ilə tullanmaq	0.485± 0.37	0.355± 0.038	0.22± 0.02	0.45± 0.037
50 sm-a qədər hündürüyü hərəkətdə olarkən tullanmaq	0.513± 0.40	0.322± 0.037	0.15± 0.01	0.29± 0.037
Yerində hoppanaraq seriyalarla tullanmaq	0.494± 0.41	0.315± 0.033	0.23± 0.02	0.47± 0.037

Ayrı-ayrı tullanma hərəki tapşırıqların optimallıq itələmə şiddətində icrası tədqiqatlarda tələbə həndbolçularının sürət-güt hazırlığında mərkəzi bir göstərici kimi nəzərdən keçirilir, idmançıların öyrənilən hərəkət potensialının qiymətləndirilməsində fərqli olduğunu məlum olur. Seçilmiş hərəki

tapşırıqlar dayaq-hərəkət aparmanın funksional reaksiyasının dərəcəsinə görə fərqli olur, əgər sürət-güt göstəricilərinin aşalarlanması ilə müqayisə və identifikasiya etsək, onda bu fərqlər daha aydın nəzərə çarpacaqdır. Yüklərin parametrlərinin hərəki tapşırıqların icrası zamanı aşkarlanması

üçün tədqiqatlar aparılmış və bu zaman dayaq reaksiyasının minimal və maksimal amillərin təsiri zamanı dəyişilməsi öyrənilmişdir. Bu daha çox dayaq qüvvəsinin, itələmə qüvvəsinin, şiddətinin aşkarlanması üçün optimal şəraitin seçilməsi məqsədi ilə aparılmışdır.

Amillərin dəyişilməsi və ya şəraitin fərqliiliyi tapşırıqların icrası zamanı daha çox təkrarlanmaların miqdarına aid edilmiş, tullanmanın uzunluğuna və hündürüğünün göstəricisine nəzərən qiymətləndirilmələr aparılmışdır. Burada, həmçinin tapşırıqların icrası gedisiində istirahət fasılıları dəfələrə ölçülmiş, amillərin bir-bir dəyişilməsi principindən istifadə edilməsi optimal ölçünün müəyyən edilməsinə istiqamətləndirilmişdir. Bunun da noticəsində səh üzərində bərabər hərəkətlərin ritmini, alqoritmin qurulmasına, şiddətin aşkarlanmasında optimum qurulmasına kömək etmiş olur. Bu halda optimalllaşdırma ilə bağlı vəzifə elə şəraitin tapılmasına gətirib çıxarmışdır ki, bu, tədqiqatın aparılması şəraitinin prosesində optimalllaşdırılma parametri ekstremuma çatmış olur.

Müsyəyen olunmuşdur ki, həndbol alyanıca başlayan tələbələrdə tullanmalar zamanı yarış-

ların strukturuna yaxın dayışçon amillər arasında daha böyük intensivliyə malik hərəki tapşırıqların mühüm əhəmiyyətə malik olması, təsir edən görgünliyin bəzi optimal qiymətlər qədər yüksəlməsi dayaq reaksiyalarının şiddətinin güclənməsinə səbəb olur. O da aşkarlanmışdır ki, itələmənin, sürətinin artması qacan zaman icra olunan qaçış addımlarının sayı ilə müəyyən olunur. Bu zaman maksimal tullanmanın sürətlənməsi tapşırığın yerinə yetirilməsi, stendə lazımi səviyyənin əldə olunması və bu göstəricilərin dayışon intensivliyə malik olması, dayaq qüvvəsinin güclənməsi dəh yüksək göstəricilərə malik olmuşdur – 2,44-2,88 şərti vahidlərə qədər yüksəlmüşdür. Bu göstəricilər də bir ayaqla təkanlarda iki ayaqlı təkandan fərqli olaraq daha yüksək olması da müşahidə olunmuşdur. Bu dinamik qüvvənin ölçüsü 2,88-1,93 təşkil etmişdir. Itələmənin şiddətinə görə dəh az olması tullanmalarda topu atma zamanı tapşırığın müxtəlif texniki variantlarda hədəflərə çatmaq üçün məsafələrin dəyişilməsi və qaçışda addımların sayı, tullanmalarda yerinə yetirilən atmalar, bir ayaqla təkan və onun iki ayaqla enməsi zamanı 2,28-1,95 şərti vahid səviyyəsində olduğu

məlum olur. Cox güman ki, hərəki nümayişdən fərqli olaraq bu tapşırıqlar aktivləşir və psixomotor reaksiyaların dayaq reaksiyalarının müddətinin artmasına, tullanmanın hündürlüğünün azalmasına, tam olaraq itolunmənin şiddətinin təklif olunan hərəki tapşırıqlarda aşağı düşməsinə səbəb olur.

Hərəki tapşırıqlarında tətbiq olunan fiziki yüklerin optimal ölçüsü və onların yaxınlığının sturkuturuşa uyğunlaşdırılması, qacaraq hündürlüyü tullanmas və stendə daha yüksək nöqtəyə çatması fəaliyyətin aşağıdakı parametrləri kimi qəbul cənab bilər: təkrarlanmaların sayı 10 dəfə, intensivlik - stendə qeyd olunmuş nöqtənin 1-5 addim qacaraq tullanaraq hadəfə çatmaq. Məsələn, 2,70-2,80 metr hündürlükde yerləşən hadəfə, boyundan oləvə dərtlərəq çatmaq, hoppanaraq və dərtlərəq hündürlükde yerləşən ümumi qeyd olunmuş hündürlüyə toxunmaq, bu zaman istirahət fasilları eyni tipdə müyyən olunur. Belə xarakterli tapşırıqlar təkcə güc keyfiyyətlərinin inkişafına deyil, həm də həndboluq tələbələrdə sıfır-güç qabiliyyətinin də inkişafını səbəb olan partlayış, sürət gücünən, yüksək fazasının müddətinin art-

masına, tullanmanın hündürlüyü və istirahət fasillərinin sıxlığıdırılmasına, hoppanmaların-tullanmanın hündürlüğünün də artmasına təsir etmiş olur. Təkrarlanmaların sayının 10-dan 30-a qədər artırılması və ya istirahət fasillərinin sıxlığıdırılması itələmənin şiddətinin - optimizasiyasının - parametrlərinin daha az dərəcədə çıxışına gətirib çıxarırlar və bu da hərəki tapşırıqların icrasında təsir edən amillərin birgə təsiri səməralı hesab oluna bilməz. Bununla yanaşı, bəzi amillərin təsirinin parametrlərinin miqdarı olaraq ümumi hazırlıq istiqamətli hərəkətlərdə optimallı qiyəmlərə qədər artırılması dayaq qüvvəsində funksional dayışıklılıkları eyni cür dəyişmir. Belə ki, gücün şiddətinin inkişafında 2,07 şərti vahidə qədər yüksəlməsi hərəki tapşırıqda pedaqoji təsirlərin intensivliyinin yüksəldilməsi ilə bağlı olub bunun üçün istifadə olunan qutunun hündürlüğünün 40 sm-dən 70 sm-ə qədər artırılması yolu ilə nail olmaq olar.

Hərəki tapşırıqlarda istifadə olunan yüklerin parametrlərinin optimallaşdırılmasından məsələlər yeni başlamış tələbə idmançılar üçün "tullanma-hoppanmaların tədrisən artırılması" - dan istifadə etmək mümkündür.

Bu zaman təsirin parametrlərinə aşağıdakılardır aid oluna bilər: təkərələnmaların sayı-25 tullanma, intensivlik-hündürlüyü 70 sm olan qutu timsalında istirahət intervalları-eyniüpli olub 20 saniyədən 1 dəqiqəyədək.

Hərəki tapşırıqlarda "üfüqi tullanmalar-hoppanmalar-sıçrayışlar" 5 dəfəyə qədər yenidən qacaraq gücün şiddətinin ölçüsü 1,51-1,37 şərti vahidə olub təkərələnmaların sayı ilə müyyən olunur. Hərəki tapşırıqlarda yüklerin optimal parametrlərinin 3-5-7 addimla ilk qacışdan sonra itəlməyə qədər "tullanma-sıçrayışlar" həndboluq bəni yenisi başlangıç tələbələrdə təsirin aşağıdakı parametrləri ola bilər: təkərələnmaların sayı - 10-15 dəfə, beş addim qəçidiqdan sonra ayrı-ayrılıqda qüvvəyə istinad olunan tullanmalar, istirahət intervalları-eyniüpli olub 20 saniyədən 1 dəqiqə arasında ola bilər.

Ayrıca, məsəq tapşırığına "maneələri dəf etməklə tullanmalar, bəyərlərin üstündən hoppanmaları" qəbul etmək olar, nəticədə dayaq gücünün ümumi olaraq 1,40 şərti vahidə qədər artmasına, təkərələnmaların qutunun çoxlaşması ilə bağlı ola bilər.

Dayaq qüvvəsinin şiddətinin göstəricilərinin 1,38

şərti vahidə qədər yüksəlməsi intensiv amilinin artub-azalması hesabına baş verə bilər, bu zaman o bəyərin hündürlüyü ilə müyyən olunur: 65-76-84-91 sm və ya bəyərlərin yerləşdirilməsinin uzunluğu hesabına (1,25-1,50-1,75 sm) müyyən edilir.

Dayaq-hərəkət aparadı funksional dayışıklılıklar yaranan fiziki yüklerin parametrlərinin yarıç yüksəklərinin parametrləri ilə eynilik təşkil etməsi bu məsəq tapşırığında aşağıdakı kimi olur: 12 tullanma, hündürlüyü 91 sm olan bəyərlərlə yerinə yetirilir, bu bəyərlər bir-birindən 125 sm məsafədə yerləşdirilir, 5-8 seriya təkərələnməsi məsləhət görülür. Tam olaraq onu da qeyd etmək lazımdır ki, tullanmalarда zərər xarakterli hərəki tapşırıqlar (hündürlüyü tullanma, bəyərlərin üstündən tullanma, tullanmalar - sıçrayışları 5 dəfəyə qədər yerindən və qacaraq (3-5-7 addim) itələməklə icra olunması tövsiyə edilir. Bunun da böyük praktik əhəmiyyəti vardır, sərat-gic qabiliyyətlərinin tələbə həndbolçularda inkişaf etdirilməsinə effektiv təsirin mövcud olur.

**Məqalənin elmi yeniliyi.**  
Məqalənin elmi yeniliyi ondan ibarətdir ki, məqalədə həndboluq yeni başlayan tələbə idmançılarının

fiziki hazırlıqlarında sürət-qüvvə xarakterli tullanma hazırlıqlarının məşqinin təşkil olunmasının səmərəli istiqamətləri müəyyənləşdirilir.

**Məqalənin praktik əhəmiyyəti** yeni həndbolu başlayan tələbələrin sürət-güt qabiliyyətlərinin inkişaf etdirilməsində əhəmiyyətli təsirli malikdir.

**Nəticə.** Həndbolu yeni başlamış tələbələrin sürət-güt

### İstifadə edilmiş ədəbiyyat

- Гарягдыев Г.Г. Факторы национальной структуры подготовленности у гандболистов – студентов младших и старших курсов обучения вузов // Г.Г. Гарягдыев., Г.Н.Германов // Ученые записки университета имени П.Ф.Лесгафта. – 2014.- № 9 (115) – стр. 18 – 24
- Гарягдыев Г.Г. Применение интенсивных обучающих заданий при формировании технико-тактической подготовленности начинающих гандболистов – студентов // Г.Г. Гарягдыев., Г.Н.Германов // Ученые записки университета имени П.Ф.Лесгафта. – 2014.- № 10 (116) – стр. 46-50
- Германов Г.Н. Методология конструирования двигательных действий гандболистов // Г.Н. Германов // Ученые записки университета имени П.Ф.Лесгафта. – 2011. – № 4 (74). – стр. 29-34.
- Ратников А.А. Дифференцированный подход к спортивно – силовой подготовке гандболистов 14-16 лет: автореф. дис ... канд. пед. наук. – М.; 2006. – 22 стр
- Рыбаков Г.П. Использование сопряженных методов развития скоростно – силовых способностей и техники броска по воротам у гандболистов –

həzırlığı ilə bağlı vəzifəsinin həll olunmasına təmin etməkla, idmançırlarda partlayış tullanma güvəsinin göstəricilərinin artmasına təsir etməklə yanaşı, həndbolçularda xüsusi spesifik koordinasiyaya və fəzada səmtləşməsini xüsusi tullanma düzümlülüyüնün intensiv fiziki yüklerinə, oyun şəraitinə aerob imkanlarının inkişafına nail olmaq olur.

тельных заданий в спортивно – педагогическом процессе: автореф. дис .... д-ра пед.наук. Волгоград. – 2011. – 56 стр.

Германов Г.Н. Тренировочные задания как первичная единица микроструктуры спортивной тренировки // Г.Н. Германов, Е.Г.Цуханова// Ученые записки университета имени П.Ф.Лесгафта. – 2011. – № 4 (74). – стр. 29-34.

Германов Г.Н. Методология конструирования двигательных действий гандболистов – студентов // Г.Н. Германов // Ученые записки университета имени П.Ф.Лесгафта. – 2011. – № 4 (74). – стр. 29-34.

Германов Г.Н. Использование сопряженных методов развития скоростно – силовых способностей и техники броска по воротам у гандболистов –

студентов старших разрядов. M.: СПб. – 2004. – 23 str.

физического воспитания в ВУЗ-е.

### Развития скоростно-силовых способностей у начинающих гандболистов – студентов на основе прыжковых заданий

Резюме

Многие соревновательные действия гандболистов связаны с выполнением технических приемов нападения и защиты преимущественно с прыжком, что требует исключительно высокого уровня развития скоростно – силовых способностей игроков. В связи с этим, важнейшим разделом физической подготовки начинающих гандболистов – студентов должна стать скорость – силовая прыжковая подготовка, решение задач, которой должна стать при использовании двигательных прыжковых заданий, интегрированных в структурах сложившихся урочных форм

**Khokume Memmedova**  
Development of high-speed and power abilities at the beginning handball students on the basis of hopping tasks  
Summary

Many competitive actions of handballers students are connected with performance of techniques of attack and protection mainly with a jump that demands exclusively high level of development of the high-speed and power abilities of players. In this regard, high-speed and power hopping preparation which tasks solution is reached when using the motor hopping tasks integrated into structure of the developed fixed forms of the physical training in higher educations institution has to become the most important section of the physical training of the beginning handballers students.